



Yeni tarix, yeni reallıqlar



Prezident İlham Əliyev müasir çağırışlara əsaslanan pragmatik siyasət yürüdür

Bu gün dünyamız çox gərgin tarixi proseslərdən keçir. Yaxın-uzaq ölkələrdə baş verən hadisələr hər bir dövlətin daxili və xarici siyasətində, mövcud reallıqların nəzərə alınmasında, gələcəklə bağlı çağırış və hədəflərin müəyyənləşdirilməsində nə qədər mühüm əhəmiyyət kəsb etdiyini sübuta yetirir.

Mürəkkəb, ziddiyyətlərlə dolu dünyamızda dövlətin inkişaf xəttini qoruyub saxlamaq, yaranmış reallıqları yeni fürsətlərə çevirmək, toqquşan maraqlar arasında tarazlığı təmin etmək ölkə rəhbəri üçün fəvqəladə bacarıqdır. Bu baxımdan İlham Əliyevin xüsusilə xarici media qurumlarına verdiyi müsahibələr ölkə həqiqətlərinin beynəlxalq auditoriyaya düzgün çatdırılması, Azərbaycanın informasiya müharibəsində üstünlüyü üçün son dərəcə önəmlidir. Eyni zamanda belə müsahibələr, suallara cavablarda verilən bəyanatlar, mesajlar, Azərbaycanın müxtəlif ölkələrlə faydalı əməkdaşlıq əlaqələrinin inkişafında da mühüm rol oynayır. Dövlət rəhbərimizin bu günlərdə Çinin "China Global Television Network" televiziya kanalında yayımlanmış müsahibəsi də bu baxımdan istisna olmadı.

Ulu Öndərin formalaşdırdığı möhkəm təməllər

Çin Xalq Respublikası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Çünki Çin global müstəvidə bir çox sahələrdə həlledici rol oynayan, dünyanın əsas güclərindən biri kimi planetimizin mənzərəsinə ciddi şəkildə təsir göstərən ölkələrdəndir. Azərbaycanın müstəqilliyi dövründə Çinlə münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynayıb. Ulu Öndərin Çin səfərləri, burada keçirdiyi görüşlər, imzalanan əməkdaşlıq sənədləri və bu sənədlərdə müəyyən edilmiş tədbirlərin icrası istiqamətində görülən işlər münasibətlərin inkişafı üçün möhkəm təməl formalaşdırıb. Azərbaycanın hələ dünyada o qədər də tanınmadığı, keçmiş ittifaq respublikası kimi informasiya blokadasında qaldığı, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə böyük ehtiyac duyduğu həmin çətin ərzəfdə Ümummilli Lider Heydər Əliyevin söyləri sayəsində Çinlə münasibətlərdə öld edilmiş mühüm noticələr çox böyük nailiyyət idi.



Qərarı yalnız Azərbaycan verir

10 noyabr üçtərəfli Bəyanatında da əksini tapdığı kimi, Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmalı idi. Lakin təcavüzkar ölkə hələ də bu öhdəliyini yerinə yetirməyib. 2023-cü il aprelin 23-nə qədər isə Ermənistan Laçın-Xankəndi yolundan təyinatna uyğun istifadə etməyərək Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri silahlandırmaqla məşğul olub, onların Azərbaycana qarşı tərribatlar törətməsinə zəmin yaradıb. Bir sözlə, Ermənistan separatçılara, hərbi xuntaya dəstək göstərərək, Azərbaycana ərazi iddiasından vaz keçmədiyini nümayiş etdirib. Aprelin 23-də öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın dövlət sərhədindən buraxılış məntəqəsi təsis edən Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin həmin məntəqədən keçidi təmin olunub. Lakin Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə ölkəmizə qarşı hərbi-siyasi tərribatlarını davam etdirib. İyunun 15-də sərhədlərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, eləcə də iyulun 26-da yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi Ermənistanın tərribatlarına bariz nümunələrdir.



Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

Əlahəzrət,

Əziz Qardaşım.

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çətinləşən müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə söylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qar-



daş xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2023-cü il

Tomas Qoltzun ailəsinə

Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Tomas Qoltz uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə "qaynar" münaqişə nöqtələrində sülhə və barışığa nail olmasına töhfə vermişdir.

Tomas Qoltz Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Azərbaycanda ona hər zaman xüsusi hörmət və rəğbətə yananmışdır. Tomas Qoltz 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıraraq ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı

məqalələrini, kitablarını və çəkdiyi filmlərini Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında özəzsiz töhfəsi olmuşdur.

Tomas Qoltzun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə aralarında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tuturam. Onunla görüşlərimi və söhbətlərimi və xüsusilə də bu ilin mayında Şuşadakı görüşümüzlə həmişə ən xoş təəssüratlarla xatırlayıram. Tomas Qoltzun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Bu ağır anlarda dərinizin bölüşür, Mehriban xanım ilə birlikdə ailənizin bütün üzvlərinə dərin hüznə başsağlığı verirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2023-cü il

Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalandı

Türk dövlətlərinin həmkarlar ittifaqları arasında da münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyən Səttar Möhbəliyev həmçinin türk ölkələrinin həmkarlar ittifaqlarının təşkilatlanmasının əhəmiyyətindən də söz açıb. TÜRK-İŞ-in sədri Ergün Atalay çıxışında Şuşanın gözəlliyinə heyran qaldığını deyib və şəhidlərimizə Uca Yaradandan rəhmət diləyib. Əlavə edib ki, türk dövlətləri arasında keçirilən görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar və imzalanan sənədlər imkan yaradı ki, qardaş ölkələr həmrəy olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər. "Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olduğumuz bu birliyin təməli prinsiplərdir. Ölkələrimizin həmkarlar ittifaqları səviyyəsində də əlaqələrimizi daha da genişləndirmək, əmək hüquqlarının qorunması istiqamətində söylərimizi birləşdirmək qarşımızda duran əsas vəzifələrdir", - deyərək Ergün Atalay bildirdi.



Alətə çevrilmiş Minsk qrupu tarixin arxivindədir

Otuz ilə yaxın müddətdə Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışsa da, mümkün olmadı. Çünki nə Ermənistan, nə də ATƏT-in Minsk qrupunun həmsədrləri bunda maraqlı deyildilər. Əksinə, bu təsisat torpaqlarımızın işğal altında qalması üçün Ermənistanı həvəsləndirərək daim tərribata əl atmasına imkan yaradı. Elə həmsədrlər arasında bitərəf, ermənipərəst Fransanın yer alması, əslində, hər şeyi aydınlığı ilə ortaya qoyurdu.

Nəhayət, Ali Baş Komandan İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində torpaqlarımız siyasi və hərbi yolla işğaldan azad olundu. Bundan sonra Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupuna ehtiyac qalmadı.



Sənayenin qeyri-neft sektorunda inkişaf tempi yüksəkdir

Meşəli soyqırımını hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaqla qeyd olunan tarixdə 1955-ci il təvəllüdü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmuş və həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezovici erməni milliyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş məşinından istifadə etməklə həmin kəndə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlı isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.



Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1139) ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"nin 5.1-ci

bəndində "6 778 392 (altı milyon yeddi yüz yetmiş səkkiz min üç yüz doxsan iki)" sözləri "6 783 392 (altı milyon yeddi yüz səksən üç min üç yüz doxsan iki)" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 29 iyul 2023-cü il

"Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2017-ci il 23 fevral tarixli 1268 nömrəli və "Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əla-

və tədbirlər haqqında" 2018-ci il 6 iyul tarixli 181 nömrəli fərmanlarına icrası ilə əlaqədar **qərara alıram**:

1. "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 29 iyul 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası (bundan sonra - Qayda) "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XII hissəsinə əsasən hazırlanmışdır və dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən (bundan sonra - vəsait) istifadə ilə bağlı təşkilatı və hüquqi məsələləri tənzimləyir.

1.2. Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış bütçədənəknər vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.

1.3. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) bank hesabına yığılır.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənalara ifadə edir.

2. Vəsaitdən istifadə istiqamətləri

2.1. Nazirlik və Agentlik tərəfindən vəsaitdən aşağıdakı istiqamətlər üzrə istifadə olunur:

2.1.1. parklanma yerlərinin idarə olunması və saxlanması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);

2.1.2. parklanma ilə əlaqədar yol infrastrukturunu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanması;

2.1.3. parklanma ilə əlaqədar tədbirlərin yaradılması və onların saxlanması;

2.1.4. parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;

2.1.5. nəqliyyat vasitələrinin saxlanması üçün balanslarında olan qara və duracaqların idarə olunması və saxlanması;

2.1.6. yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi edilməsi;

2.1.7. parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslər inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;

2.1.8. işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulanlarla yanaşı, Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindəşmə və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edir.

2.3. Nazirliyə daxil olan vəsaitin 50 faizədək Agentliyə daxil olan vəsaitin isə 30 faizədək hissəsindən bu Qaydanın 2.1.8-ci bəndində nəzərdə tutulmuş istiqamətlər üzrə istifadə olunur.

3. Yekun müddəalar

3.1. Vəsaitdən istifadəyə dair rüblük hesablar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq, Nazirlik tərəfindən, Bakı şəhərinin inzibati ərazisi üzrə isə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

3.2. Agentliyin hesabına köçürülən vəsaitin uçuşu "Mühasibat uçuşu haqqında" Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3.3. Bu Qaydada bütçədənəknər vəsaitdən istifadə ilə bağlı nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının dövlət bütçəsindən maliyyələşən idarə və təşkilatların bütçədənəknər vəsaitləri haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Baş nazir Əli Əsədov Bakı gəmiqayırma zavodunda olub



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 29-da Bakı gəmiqayırma zavodunda olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş nazir zavodda görülmüş işlər, bu gündəlik icra edilmiş və potensial layihələrlə tanış olub.

Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsal gücünün artırılması planları ilə bağlı təqdimatlar edilib, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanıb.

Eyni zamanda zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzunmüddətli kreditlərin cəlb olunması, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpaolunan enerji istehsalı üçün zavodun texniki im-

kanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.

Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.

Daha sonra zavodun ərazisində fəhlələrlə görüş olub.

Azərbaycan Qazaxıstana gəmi tədarükünün həyata keçirilməsində maraqlıdır

Azərbaycan Qazaxıstana gəmi tədarükü edilməsi kimi layihələrin tezliklə həyata keçirilməsində maraqlıdır. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın Azərbaycanadakı səfiri Alim Bayel ilə görüşündə bildirib.

Görüş zamanı Alim Bayel ötən və cari ildə baş tutan Qazaxıstan və Azərbaycanın dövlət başçıları qarşılıqlı səfərləri faktiki olaraq ikitərəfli əməkdaşlığın yeni mərhələsinə açıldığını qeyd edib. Diplomata həmçinin 11 sənədin imzalandığı Qazaxıstan Baş nazirinin bu ilin iyun ayında Azərbaycana rəsmi səfərinin məhsuldarlığını da vurğulayıb. Qeyd edib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəniz yolları arasında birgə müəssisənin təsis edilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsi ilə bağlı birgə müəssisənin yaradılması, habelə Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəql həcmələrinin artırılması haqqında sənədlər xüsusilə böyük önəm daşıyır.



Öz növbəsində Mikayıl Cabbarov hazırkı qeyri-stabil geosiyasi vəziyyətdə Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyib. Nazir Qazaxıstan istehsalı olan demiryol loqistikalarının Azərbaycanla Azərbaycan gəmilərinin Qazaxıstana tədarük edilməsi kimi layihələrin tezliklə həyata keçirilməsində

ölkəmizin hazır olduğunu bildirib. Söhbət əsnasında o, Orta dənizin rəqəmsal inkişafının vacibliyinə, vahid pəncərə prinsipi ilə nəqliyyat-logistika sisteminin yaradılmasına diqqət çəkib. M.Cabbarov Qazaxıstanla Azərbaycanın həm Xəzər dənizi hövzəsində, həm də digər regionlarda neft-qaz layihələrində birgə iştirakının mümkünlüyünü nəzərdən

keçirməyi təklif edib. Bundan başqa, nazir Qazaxıstanın dəniz bitkilərinin istehsalçısı və tədarükçüsü kimi etibarlı tərəfdaş olmasının vacibliyini qeyd edib.

Səfir A.Bayel Qazaxıstanla Azərbaycan arasında mədəni-humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn bir sıra təşəbbüsləri də təklif edib.

Qeyd edək ki, 2023-cü ilin 5 ayının yekunlarına əsasən, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz artıb (162,5 milyon dollardan 243,6 milyon dollara). 2023-cü ilin əvvəlindən Orta dəniz (TXNM) üzrə daşımalar 64 faiz artaraq 1 milyon ton-dan çox təşkil edib. Qazaxıstan həmçinin Azərbaycana 300 milyon ABŞ dolları həcmində 100 mal mövqeyi üzrə ixracını artırmağa və ikitərəfli ticarətinin həcmi dövlət başçıları tapşırığına uyğun olaraq 1 milyard dollar səviyyəsinə çatdırmağa hazırdır. Bundan başqa, cari ilin iyun ayında Qazaxıstanın və Azərbaycanın aviyaşirkətləri tərəfindən yerinə yetirilən aviareyslərin say limiti həftədə 32-dən 42-dək qaldırılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

İyulun 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərasimlərdə hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canları

nı fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdeqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olduqları dövrün ölkəmizin Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyini, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildirdilər.



Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sdaqət andı içərək mü-

qəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini üzərinə

götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 244

QƏRAR

Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1992-ci il 8 iyul tarixli 388 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli, “Sülh və müharibə dövrlərindəki fəvqəladə hallarda Azərbaycan Respublikasında əhəlinin köçürülməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Bakı metropolitenində baş vermış partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi haqqında” 1994-cü il 29 iyul tarixli 284 nömrəli və “Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin saha və müəssisələri arasında istehsalat kooperasiyasının inkişafı haqqında” 1995-ci il 20 noyabr tarixli 251 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli, “Yerin toki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında” 2001-ci il 8 may tarixli 717 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsini təmin edilməsinə dair tədbirlər planı haqqında” 2002-ci il 11 may tarixli 920 nömrəli, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” 2005-ci il 1 fevral tarixli 607 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 3684 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərar** alır:

1. “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddələr 750, 756; 2005, № 6, maddə 541; 2009, № 2, maddə 144, № 9, maddə 738; 2014, № 1, maddə 57, № 6, maddələr 745, 747; 2019, № 1, maddə 153; 2022, № 4, maddə 390) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 11-ci hissənin birinci abzasında “Azəravtonəqliyyat” Konsemini, Azərbaycan Demir Yolu İdarəsi, Azərbaycan Hava Yolları Dövlət Konsemini “AZAL” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyəti”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərar 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanlarının fəvqəladə halların qarşısının

alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nın on altıncı hissəsində “idarələri və dövlət konsermləri, tərkibində nəqliyyat vasitələri olan konsern və idarələr (“AZAL”, “Azəravtonəqliyyat”, “Azorineft”, dövlət konsermləri, Azərbaycan Demir Yolu İdarəsi” sözləri “sahəsi üzrə, tərkibində nəqliyyat vasitələri olan dövlətə məxsus hüquqi şəxslər (“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti fəvqəladə komissiyasının tərkibi”ndə “E.F.Abdullayev - Azərbaycan Demir Yolu İdarəsinin rəisi” sözləri “R.M.Rüstəmov - “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilsin və “A.H.Aslanov - “Azəravtonəqliyyat” Dövlət Konseminin prezidenti” sözləri çıxarılaraq;

1.4. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında Əsasnamə”nin 9-cu hissəsinin səkkizinci abzasında “Azərbaycan Demir Yol İdarəsinin” sözləri “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə, onuncu abzasında isə “Azəravtonəqliyyat” Dövlət Konseminin” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

2. “Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 8 iyul tarixli 388 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 601 nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 745) 14-cü hissəsinin birinci abzasında “Azərbaycan Demir Yolu İdarəsi” sözləri “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 574, 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2004, № 4, maddələr 287, 305; 2005, № 6, maddə 558; 2009, № 1, maddə 34; 2014, № 5, maddə 550, № 10, maddə 1311; 2015, № 2, maddə 227; 2017, № 12 (II kitab), maddə 2479; 2018, № 10, maddə 2156; 2022, № 4, maddə 375) 7-ci hissəsində “Azərbaycan Demir Yolu İdarəsi” sözləri “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

*Əli ƏSƏDOV,**Azərbaycan Respublikasının Baş naziri*

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ № 245

QƏRAR

Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Metropolitenində 1995-ci il oktyabrın 28-də baş vermış qəza ilə əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişinlərin və yüklərin təhlükəsizliyinin təmin edilməsi haqqında” 1996-cı il 24 yanvar tarixli 9 nömrəli, “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi”nin tətbiqi haqqında” 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli, “Təhlükəli yüklərin demir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 20 noyabr tarixli 207 nömrəli, “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsermlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi barədə” 2001-ci il 4 iyun tarixli 113 nömrəli və “Demir yolu nəqliyyatı təyinatlı torpaqlardan və demir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Demir yolları üçün və demir yolunun sənitarıya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli, “Yerin toki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında” 2001-ci il 8 may tarixli 717 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsini təmin edilməsinə dair tədbirlər planı haqqında” 2002-ci il 11 may tarixli 920 nömrəli, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” 2005-ci il 1 fevral tarixli 607 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 3684 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərar** alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 745) ilə təsdiq edilmiş Əlavə - “Bakı Metropolitenində baş vermış qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissənin “İcraçılar” sütununda “Azərbaycan Dövlət Demir Yolu” sözləri “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “Azərbaycan Hava

Yolları” DK, “Azəravtonəqliyyat” DK” sözləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. 15-ci hissənin “İcraçılar” sütununda “Azərbaycan Dövlət Demir Yolu İdarəsi, “Azəravtonəqliyyat” DK, “Azərbaycan Hava Yolları” DK” sözləri “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.3. 18-ci və 19-cu hissələrin “İcraçılar” sütununda “Azərbaycan Dövlət Demir Yolu İdarəsi” sözləri “Azərbaycan Demir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.4. 21-ci hissənin “İcraçılar” sütununda “Bakı Dəniz Limanı” sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

1.5. 22-ci hissənin “İcraçılar” sütununda “Azəravtonəqliyyat” DK” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi”nin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 476; 2002, № 3, maddə 148; 2003, № 6, maddə 342, № 8, maddə 460) 3.1-ci bəndində “Azəravtonəqliyyat” Dövlət Konsemini” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 828; 2002, № 11, maddə 675; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675, № 9, maddə 736; 2016, № 9, maddə 1585; 2017, № 9, maddə 1742; 2018, № 4, maddə 802, № 11, maddə 2448; 2019, № 9, maddə 1558; 2020, № 9, maddə 1238; 2021, № 10, maddə 1193) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin demir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

*Əli ƏSƏDOV,**Azərbaycan Respublikasının Baş naziri*

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 246

QƏRAR

Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərinin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərar** alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərar (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182; 2009, № 2, maddə 144; 2014, № 2, maddə 216, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 158; 2021, № 7, maddə 888; 2022, № 4, maddə 391, № 5, maddə 558, № 8, maddə 1015, № 12, maddə 1544) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərinin təyin olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddən “əsasən tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezlik spektrindən perspektiv istifadə planına” sözləri çıxarılaraq;

2. 1.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Müdfio, köşfiyyat və əks-köşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin (bundan sonra - REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radio-elektron vasitələrin istifadəsinə icazə verərsə olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır.”

3. 1.7-ci, 2.1-ci və 3.1-ci bəndlərdə ismin müvafiq hallarımda “radioelektron vasitələri” sözləri ismin müvafiq hallarımda “REV” akronimi ilə əvəz edilsin.

4. 2.12-ci bəndə “İstehsalçı tərəfindən verilən sertifikat” sözlərindən sonra “, DRI-nin planlaşdırılan radiotezliklər və həmin radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə rəyi” sözləri əlavə edilsin.

5. 2.26-cı bənd ləğv edilsin.

6. 2.35-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.35. Radiotezliklərin ayrılması haqqında qərar “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv edilir:

2.35.1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellular (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

2.35.2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 (bir) ay müddətində radiotezlik istifadəsi tərəfindən DRI ilə radiotezliklərdən istifadəyə dair müvafiq bağlanılmadıqda;

2.35.3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanmış müqavilədə olan öhdəlikləri yerinə yetirilmədikdə, o cümlədən tezlik nominaları üçün müvafiq tariflərə uyğun 2 (iki) il müddətində ödənişlər tam aparılmadıqda və ayrılması radiotezliklər 3 (üç) ay müddətində istifadə edilmədikdə.”

7. Aşağıdakı maddəndə 2.35-1-ci bənd əlavə edilsin:

“2.35-1. Beynəlxalq və ölkə soviyyəli tədbirlərin, o cümlədən imkan yaradılmış keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təklifi ilə DRI-nin qərar əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.”

*Əli ƏSƏDOV,**Azərbaycan Respublikasının Baş naziri*

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 247

QƏRAR

Bakı şəhəri, 28 iyul 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” 1992-ci il 9 sentyabr tarixli 496 nömrəli, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” 1997-ci il 2 may tarixli 38 nömrəli, “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasında ticarət, ictimai işə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd müharibə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçılarn hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 817-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərar** alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli 496 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 22 fevral tarixli 126 nömrəli və 23 mart tarixli 159 nömrəli, 1996-cı il 2 avqust tarixli 98 nömrəli qərarları; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 659; 2006, № 4, maddə 371; 2008, № 9, maddə 853; 2010, № 1, maddə 69; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında Əsasnamə”nin 8-ci hissəsində “kütülvə informasiya vasitələri,” sözləri “media subyektləri,” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 320; 2003, № 9, maddə 524; 2004, № 5, maddə 383; 2006, № 3, maddə 297, № 5, maddə 463; 2008, № 7, maddə 683; 2011, № 4, maddə 363; 2017, № 10, maddə 1928; 2018, № 8, maddə 1809; 2020, № 10, maddə 1310; 2021, № 8, maddə 968, № 9, maddə 1049; 2023, № 3, maddə 425) 9 nömrəli əlavə - “Televiziya və radio verilişlərinin, televiziya filmlərinin və digər televiziya və radio əsərlərinin yaradılmasına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.4.11-ci bənddə “Teledio verilişlərinin” sözləri “Televiziya və radio proqramlarının” sözləri ilə əvəz edilsin;

2.2. “6.“EKРАН-ЕFFІR” həftəliyinin səhifələrində dərc olunan materiallar üçün müəllif qonorarının minimum miqdarı” hissəsinin cədvəlinin “İşlərin növü” sütununun 2-ci sətirində “Teledioverilişlərinə” sözləri “Televiziya və radio proqramlarına” sözləri ilə əvəz edilsin;

2.3. 9-cu hissənin sonunda “Teledio verilişlərinin” sözləri “Televiziya və radio proqramlarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 859; 2017, № 12 (II kitab), maddə 2506; 2018, № 8, maddə 1809, № 12, maddə 2734) ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.14-cü bənddə “digər kütülvə informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin;

3.2. 5.3-cü bənddə “kütülvə informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, № 3, maddə 622, № 4, maddə 809, № 5, maddə 1126, № 8, maddə 1817, № 10, maddə 2162, № 11, maddə 2439; 2019, № 3, maddə 522, № 12, maddə 2101; 2020, № 2, maddə 206, № 10, maddə 1270, № 11, maddə 1411; 2021, № 2, maddə 193, № 10, maddə 1197; 2022, № 4, maddə 374, № 11, maddə 1346) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai işə, məişət və digər növ xidmət Qaydaları”nın 20.1.6-cı bəndində “kütülvə informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

*Əli ƏSƏDOV,**Azərbaycan Respublikasının Baş naziri*

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 248

QƏRAR

Bakı şəhəri, 28 iyul 2023-cü il

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2005-ci il 18 iyun tarixli 106 nömrəli və “Azərxaçça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dek



Prezident İlham Əliyev müasir çağırışlara əsaslanan pragmatik siyasət yürüdü

Ərvali L-ci səh.

Müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi Ulu Öndərin Çinlə əlaqələrə xüsusi önəm verməsi heç də təsadüfi deyildi. Strateji düşüncəyə, geniş bilgilərə, gələcəyə müdrik baxışa malik lider kimi Ulu Öndər hələ o vaxt yaxın onilliklərdə Çinin dünyada hansı mövqelərə gəlib çatacağını çox gözəl bildirdi. O, bu ölkənin inkişaf proseslərini diqqətlə izləyirdi. Ümummilli Liderin SSRİ Nazirlər Soveti Södrinin birinci müavini vəzifəsində çalışdığı illərdə Çini nümayəndələri ilə keçirdiyi bir çox görüşlər də bu böyük dövlət adamında həmin ölkənin inkişaf dinamikası barədə aydın təsvirlər formalaşdırmışdı. Ona görə də Azərbaycanın müstəqilliyi dövründə mövcud əməkdaşlıq perspektivlərindən hər iki ölkənin faydalana bilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırdı.

Heydər Əliyevin formalaşdırduğu möhkəm təməllər üzərində Azərbaycan və Çin münasibətləri xeyli inkişaf edib. Hazırda iki ölkə arasında əməkdaşlıq davamlı inkişaf yolundadır. Dövlətimizin rəhbəri İlham Əliyevin müsahibədə də qeyd etdiyi kimi, bu gün Azərbaycan-Çin əməkdaşlığının gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Uzlaşan mövqelər

Hazırda Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələ başlanıb. Bu mərhələni ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər formalaşdırır. Həm də bu mərhələ Azərbaycan və Çinin bundan sonra da birgə irəliləməkdə özündə olduğu uzun bir yolun başlanğıcıdır. Hər iki ölkənin mövqeyi yaxınlığı, gələcəyə birgə aydın baxış, mövcud potensialdan sosial-iqtisadi inkişaf, sülh və təhlükəsizlik, insanların rifahı naminə faydalanmaq istəyi regionun siyasi, habelə neqliyyat marşrutları xəritəsindən düymək mümkündür. Dövlət rəhbərimizin də böyan etdiyi kimi, beynəlxalq gündəliyə aid təməl məsələlər - suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələləri Azərbaycan və Çinin mövqelərinin üst-üstə düşdüyünü göstərir. Hər iki ölkənin mövqeləri iqtisadi əməkdaşlıq sahələrində də uzlaşır. Ölkələrimiz arasında ticarətün həcmi getdikcə artmaqdadır. Bu sahədə çox böyük potensial mövcuddur. Azərbaycan və Çin münasibətlərini daha da sıxlaşdıracaq yeni neqliyyat marşrutları həyata vəsiqə qazanır. Bu layihələr böyük sosial-iqtisadi faydalardan əlavə regional təhlükəsizliyə, sabitliyə, dayanıqlı inkişafa da çox mühüm töhfə verir.

Azərbaycanla Çinin hakim partiyaları arasında da çox sıx əlaqələr var. Yeni Azərbaycan Partiyası uzun illərdir ki, Çinin hakim partiyası ilə yaxından əməkdaşlıq edir. Ötən onilliklərdə ölkəmiz iki partiya arasında təmaslar qurulub, təmsilçilərinin qarşılıqlı səfərləri həyata keçirilib, təcrübə mübadiləsi aparılıb. Bütün bunlar da münasibətlərin inkişafına töhfə verən önəmli məqamlardır. Partiyalar arasında təmasların yaratdığı əməkdaşlıq formatı Azərbaycanla Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasətin olmasının daha bir göstəricisidir.

Azərbaycan dost ölkə

Rəsmi Pekinin həyata keçirdiyi düzgün siyasət nəticəsində dünyada Çinin dostlarının sayı artmaqdadır. Bu, bir tərəfdən beynəlxalq nüfuzun göstəricisi, digər tərəfdən isə dünyanın aparıcı dövləti kimi Çinin prinsiplərinə ədalətli mövqeyinin, başqa ölkələrə dost kimi yanaşmasının təzahürüdür. Azərbaycan da hər zaman Çinin dost münasibətini real əməllərdə hiss edən və bu münasibəti yüksək dəyərləndirən ölkələrdəndir. Dövlət rəhbərimiz müsahibəsində yada saldı ki, COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən ölkəmiz böyük çətinliklərlə üzləşəndə Azərbaycana yardım edən yeganə ölkə məhz Çin olub. Xatırladaq ki, pandemiyanın gərgin vaxtlarında, dünyanın inkişaf etmiş ölkələri öz vətəndaşlarına lazım olandan qat-qat çox həcmə peyvənd tədarükü edir və o dövrün terminologiyası ilə desək, peyvənd millətçiliyi ilə məşğul olur, başqa ölkələrin, xüsusilə Qoşulmama Hərəkatındakı kasıb ölkələrin lazımı sayda peyvənd əldə etmək imkanlarını məhdudlaşdırırdılar. Problemin aktuallığını nəzərə alaraq Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti bu məsələni BMT səviyyəsində qaldırmış və BMT Baş Assambleyasının üçüncü komitəsi səs çoxluğu ilə COVID-19-a qarşı vaxsınların ədalətli paylaşılmasına dair qətnamə qəbul etmişdi. Belə bir zamanda Çinin başqa aparıcı ölkələrdən tamamilə fərqli davranması əsl dostluq təbəssümüdür və dostun dar gündə tanınması reallığının, Azərbaycan-Çin münasibətlərinin sınaqlardan uğurla çıxmasının tarixi təsdiqidir.

"Bir kəmərlə, bir yol"la, gələcəyə doğru birlikdə

Çinlə səmərəli əməkdaşlıq münasibətləri regional bağlantı mərkəzinə çevrilməyi əsas inkişaf hədəflərindən biri kimi

müəyyənləşdirən Azərbaycanın maraqlarına bu cəhətdən də uyğun gəlir. Kifayət qədər geostrateji mövqedə, "Şərqi Qərbi" və "Şimal-Cənub" neqliyyat marşrutları üzərində yerləşən ölkəmiz bu coğrafi üstünlükdən istifadə etmək üçün son illər ardıcıl addımlar atmaqdadır. Neqliyyat infrastrukturuna böyük sərmayə qoyulmuş, infrastruktur sisteminin inkişafı burada mühüm yer tutur. Azərbaycan son onilliklərdə bu istiqamətdə ciddi uğurlar qazanır. Bu gün ölkəmiz Çinin irəlilədiyi "Bir kəmərlə, bir yol" layihəsinin əsas iştirakçılarındandır. Azərbaycan bu layihəyə hazır infrastrukturla qoşulub. Texniki imkanlar daha da inkişaf etdirilir. O cümlədən Bakı Beynəlxalq Ticarət Limanı genişləndirilir, Şərqi Qərbi dəşimən yükünün həcmi artmasına paralel olaraq yüksək məhsuldarlıqdan hər hansı problemlərin yaranmaması üçün əlavə imkanlar yaradılır. Eyni zamanda gəmiqayırma zavodunun genişləndirilməsi, ildə 6-8 deyil, 10-20 gəminin inşası nəzərdə tutulur.

Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra regionda yaranmış yeni reallıqlar, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivləri bu sahədə çox böyük imkanlar ortaya qoyur. Bu məqama Azərbaycan Prezidenti də müsahibəsində xüsusi toxundu. Böyan etdi ki, Azərbaycan ərazisində təkə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bu, Azərbaycanın Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaqdır. Dövlət rəhbərimiz hazırda Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə iş aparılırdı. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizinin artıq başa çatdırıldığını vurğuladı.

Dəyərlərimiz qorunur

Azərbaycan Prezidenti müsahibəsində ölkəmizin 30 il ərzində dəyişməyən siyasi prioritetlərini, milli hədəflərini də diqqətə çatdırdı. Bunlar dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqçılıq tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı ilə bağlıdır. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərini və milli maraqlarına cavab verməyən hansı bir işə qoşulmur. Azərbaycan Prezidenti müstəqil davranır, müstəqil siyasət yürüdüür və bunu qətiyyətlə böyan edir. Dövlətimizin başçısı üçün mühüm olan Azərbaycan xalqının hökumətinin siyasəti barədə düşüncələri.

Qədim İpək yolunda yerləşən ölkələr kimi Azərbaycan da cəmiyyətdə müxtəliflik, çoxetniklik və çoxkonfessiyalı

lıq xarakteri ilə seçilir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan həmin bu müsbət ssenarinin bir hissəsidir və buna görə də mədəni irs dövlətimiz tərəfindən lazımi şəkildə qorunur.

Şəhərlərimizin əsl orijinallığının, nailiyyətlərinin qorunub saxlanması, tarixi-memarlıq abidələrimizin mühafizəsi və eyni zamanda şəhərə inkişaf etmək imkanının da verilməsi buna dəlalət edir. Bu gün ölkəmiz dünyaya nümunə olan multikulturalizmin Azərbaycan modelini yarada bilər. Azərbaycan əsrlər boyu və xüsusən də müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyü, birgə yaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycan da bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, xalqımızın ən böyük sərvətlərindən biridir. Bu gün ölkəmiz fərqli mədəniyyətlərə hörmət ruhu ilə Qərblə Şərqi təmas məkanındır. Müxtəlif dünyagörüşləri burada çox rahatlıqla dialoq qura bilər, bəşəriyyətin bu günü və gələcəyi üçün faydalı ideyalar, çağırışlar formalaşdırır.

Bu peşqar yanaşma Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunu əks etdirir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin uğurları, tarixinin ən qüdrətli mərhələsinə yaşayan dövlətimizin nailiyyətləri müstəqil dövlətçiliyimizi qurub yaratmış, ölkəni inkişaf yoluna yönəldirmiş, vətəndaş müharibəsinin qarşısını almış, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoymuş Ümummilli Lider Heydər Əliyevin arzuolunan ardıcıl şəkildə həyata keçməsinin göstəricisidir. Cəmiyyətin nəbzini tutmaq, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu qiymətləndirməyə çalışın Ulu Öndər milli-mənəvi dəyərlərimizə, ailə institutunun möhkəmləyinə də xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti müsahibəsində bu mövzuda da fikirlərini bölüşdü.

Ölkələrin ərazi bütövlüyünə hörmət

Azərbaycanla Çin münasibətlərində qarşılıqlı rəğbət yaranan əsas amillərdən biri də ölkələrin bir-birinin ərazi bütövlüyünə hörmətə yanaşmasıdır. Prezident İlham Əliyev müsahibəsində dedi: "Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda möhizə qoyulub, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək".

Dövlətimizin başçısı müsahibəsində İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanla aparılan sülh danışıqlarına da diqqət yönəldi. Sülh müqaviləsi ilə bağlı mövqeyimizi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını bir daha vurğuladı.

ABŞ-də, Fransada və bəzi digər Qərbi ölkələrdə böyük infrastruktur malik olan erməni lobbisinin bu mövzuda dövi olaraq Azərbaycanı hücumlarına, siyasətçiləri ələ almasına, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapmaqla Azərbaycanı fobiya mühtitini yaratmalarına rəğmən dövlətimiz bu məsələdə də verdiyi sözləri tutmaq, mükəmməl bir örnək yaradıb danşın xislətlərinin bütün cidd-cohdələrini, yaydıqları zəhəri real əməldə puça çıxarmaq əzmindədir.

Azərbaycan Prezidentinin sözügedən müsahibəsi regionumuzda son dərəcə mühüm, maraqlı bir tarixi mərhələnin başlanğıcıdır və ölkəmizin bu realıqda nə qədər önəmli rol oynadığını göstərir. Ölkəmizin liderliyi ilə Cənubi Qafqazda parlaq bir gələcəyin bünövrəsi qoyulur.

İradə ƏLİYEVA, "Azərbaycan"

Ali Baş Komandanın ordumuza verdiyi yüksək qiymət şəxsi heyətin məsuliyyətini daha da artırır

İyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavirləri, qoşun növi komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bərdəqiqətlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçlarına çatdırıb.

General-polkovnik Z.Həsənov Şuşada keçirilən I Şuşa Qlobal Media Forumunda Müdafiə Nazirliyinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusuna əvvəlcədən daha güclü olması barədə səsləndirdiyi yüksək fikirlərin hər birimiz üçün qürur mənbəyi olduğunu və bizi növbəti böyük uğurlara ruhlandıracağını, eyni zamanda şəxsi heyətin məsuliyyətini daha da artırdığını xüsusi vurğulayıb.

Müşavirədə Azərbaycan-Ermənistan sərti sərhədində və Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

Nazir Azərbaycanın hava məkanından istifadə etməklə uçular yerinə yetirən yerli və xarici aviaşirkətlərin sənəti təyayrələrinin GPS peyk navigasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silah



dəstələri tərəfindən radiomənalərin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.

Hərbi qulluqların peşqarlığının, praktiki vərdislərinin və bölmələrinin döyüş qabiliyyətinin daima yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların qarşılıqlı fəaliyyətdə keçirdiyi təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsi, əməliyyat planlarının müəmmədi olaraq dəqiqləşdirilməsi, habelə təlimlərin keyfiyyətinin daha da artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Müşavirədə yeni tədris dövrü ərzində qoşunların döyüş hazırlığı və hərətləli təminatı, xüsusilə qışa hazırlıq məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqların icrasına dair müvafiq göstərişlər verilib.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi və yağınlı oleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.

Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı

mının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən cari ilin birinci yarımlı ərzində Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.

Nazir hərbi qulluqların yay mövsümündə günvurmadan qorunması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə tələblərini komandir heyətinə çatdırıb.

Hərbi qulluqların xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının onların mənəvi-psixoloji vəziyyətinə, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasına mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə, həmçinin şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasına dair əlavə göstərişlər verib.

Müşavirədə həmçinin azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin planıyuyğun davam etdirilməsinə xüsusi diqqət yetirilməsi təpşirilib.

Sonda general-polkovnik Z.Həsənov İstanbula keçirilən "İDEF - 23" 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Lacın") hücum təyayrasının atış imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrasına zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalandı

İyulun 29-da Şuşa şəhərində Türk dövlətlərinin həmkarlar itti-faqlarının birgə yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İtqi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak ediblər.

AHIK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın öz xatirəsi bərdəqiqətlik sükutla yad edilib.

Şuşada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və digər Türk dövlətlərinin həmkarlar itti-faqlarının birgə yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İtqi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak ediblər. AHİK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın öz xatirəsi bərdəqiqətlik sükutla yad edilib. O, türk dövlətləri arasında ki münasibətlərdən, əməkdaşlıq əlaqələrindən danışıraq qardaş ölkələrin bir-birinə yaxınlaşması Azərbaycanın rəğmənə qayd edib. Bildirib ki, Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhəz Naxçıvan şəhərində yarıdırılıb. Azərbaycanın türkdillli ölkələrlə münasibətləri Türkiyə ilə imzalandığı Şuşa Bəyan-naməsi, Qırğızıstanla imzalandığı "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə", Özbəkistanla imzalandığı "Strateji tərəfdaşlıq haqqında Bəyannamə"si ilə inkişaf etməkdədir. Qardaş ölkələrin təşkilatlanması, vahid gücə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdəğanın sözləri və qətiyyəti sayəsində mümkün olub. Türk dövlətlərinin həmkarlar itti-faqları arasında da mü-



nasibətlərin yüksəlmə xətə inkişaf etdiyini deyə Səttar Möhbəliyev həmçinin türk ölkələrinin həmkarlar itti-faqlarının təşkilatlanmasının əhəmiyyətində də söz açıb.

TÜRK-İŞ-in sədri Ergün Atalay çıxışında Şuşanın gözəlliyinə heyran qaldığını deyib və şəhidlərimizə Uca Yaradandan rəğmət diləyib. Əlavə edib ki, türk dövlətləri arasında keçirilən görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar və imzalanmış sənədlər imkan yaradır ki, qardaş ölkələr hamıroy olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər. "Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu birliyin təməl prinsipləridir. Ölkələrimizin həmkarlar itti-faqları səviyyəsində də əlaqələrimizi daha da genişləndirmək, əmək hüquqlarının qorunması istiqamətində səylərimizi birləşdirmək qarşımızda duran əsas vəzifələrdir", - deyər Ergün Atalay bildirib.

Sonra Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satbaldı Dautalın, Qır-

ğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arstanbekov və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətoyev çıxışlar edərək türk dövlətləri arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafından, o cümlədən həmkarlar itti-faqları arasında mövcud olan əlaqələrdən danışıqlar.

Ardınca Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, TDHİT-nin yaradılmasında həssaslıqla işlərin mənəfiyyətinin və əmək hüquqlarının, həmkarlar itti-faqlarının və fəaliyyət əzadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün sözləri birləşdirməkdir.

Tədbir yekunlaşdıqdan sonra Şuşa şəhərini gəzən qonaqlara tarixi və mədəniyyət abidələrimizə ermənilərin vurduqları ziyan barədə məlumat verilib. Onlar həmçinin şəhərdə həyata keçirilən yednədnəqura işləri ilə də tanış olublar.

Qərarı yalnız Azərbaycan verir

Odur ki, Qarabağda yaşayan erməni sakinlər düzgün seçim etməlidirlər

Vətən müharibəsindən dərhal sonra Ermənistanla təkmil sülh modelini təklif edən Azərbaycanın sülh gündəliyi ilə bağlı mövqeyi iki yanaşmadan ibarətdir: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsi.

Ötən müddət ərzində rəsmi Bakı hər iki istiqamət üzrə kifayət qədər praktik fəaliyyət göstərmişdir. 10 noyabr üçtərəfli Bəyanatı ilə üzünə götürüldüyü bütün öhdəlikləri lazımı qaydada və zamanından öncə yerinə yetirən Azərbaycan sülh müqaviləsinin imzalanması, iki ölkə arasında normallaşmaya nail olunması üçün həyata keçirilən üçtərəfli görüşlərdə də fəal şəkildə iştirak edib, bu görüşlərin real nəticələr verməsi üçün hər zaman konstruktivlik nümayiş etdirib.

Lakin 44 günlük müharibədən keçən iki il yarım müddət ərzində qarşı tərəf bölgədə barışıqna nail olunması, sülh müqaviləsinin bağlanması istiqamətində hansısa irəlivi yönəlik addım atmayıb. İstər Brüsseldə, istər Soçidə, istərsə də Moskvada indiyə qədər baş tutan görüşlər Ermənistanın hərbi və siyasi təxribatlar törətməsi fonunda keçib ki, bu da İrəvanın sülhü pozmaqdan başqa bir niyyətinin olmadığını ortaya qoyur.

Ermənilər yenə şou göstərirlər

10 noyabr üçtərəfli Bəyanatında da əksini tapdığı kimi, Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən öz silah-ı qüvvələrini çıxarmalı idi. Lakin təcavüzkar ölkə hələ də bu öhdəliyini yerinə yetirməyib.

2023-cü il aprelin 23-nə qədər isə Ermənistan Laçın-Xankəndi yolundan təyinatına uyğun istifadə etməyərək Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri silahlandırmaqla məşğul olub, onları Azərbaycanla qarşı təxribatlar törətməsinə zəmin yaradıb. Bir sözlə, Ermənistan separatçılara, hərbi xuntaya dəstək göstərmişdir, Azərbaycan ərazi iddiasından vaz keçmədiyini nümayiş etdirib.

Aprelin 23-də öz sərhədlərini nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın dövlət sərhədindən buraxılış məntəqəsi təsis edən Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya Sülhməramlı kontingentinin həmin məntəqədən keçidi təmin olunub.

Lakin Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə ölkəmizə qarşı hərbi-siyasi təxribatlarını davam etdirib. İyunun 15-də sərhədlərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, eləcə də iyulun 26-da yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi Ermənistanın təxribatlarına bariz nümunələrdir.

Ermənistanın guya "bölgədə humanitar fəlakət" yaşanması ilə bağlı sərgilədiyi bu şoular sırf beynəlxalq ictimaiyyəti çaşdırmaq, Qarabağda yaşayan erməni sakinlərin reintegrasiyasına mane olmaq kimi məkrli məqsəd güdür.



Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair ötən gün yaydığı bəyanatda da bildirilir ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılınması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzənməklə əraziyə girişi bloklaşdırmaqla Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.

Məqsəd bölgəyə üçüncü tərəfləri cəlb etmək, sülh prosesini iflasa uğratmaqdır

Ermənistan tərəfinin yanlış iddiasının əksinə Azərbaycan Qarabağdakı erməni sakinlərin reintegrasiyası məsələsində qorarlıdır. Artıq bu istiqamətdə praktiki addımlar da atılıb.

Azərbaycanın hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sarsong su anbarının idarə olunması istiqamətində bir sıra təmaslar, həmçinin erməni sakinlərlə dialoq üçün dövlətdən öz müsbət töhfəsini verib.

XİN verdiyi bəyanatında bildirilir ki, Ermənistan tərəfi bunun əksinə, "beynəlxalq mexanizmlər çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" kimi əsassız təkliflərə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında tomaslara maneçilik törədib, faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirir.

Təvəssüf ki, başda Fransa olmaqla bəzi qərəzli ölkələr, eləcə də ATƏT-in Ermənistanla bağlı missiyası da İrəvanın separatizmi dəstəkləyən bu oyunlarına alət olub. Sözügedən bəyanatda da bildirilir ki, Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etməkdən, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir.

Ötən il ərzində ərazilərimizin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanla qarşı qərəzli bəyanatlar verməsi qəbul edilmişdir. Həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyalarının açılmasına maneçilik törətməsinə etinasız yanaşıblar. "Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik", - deyir XİN-in bəyanatında vurğulan.

Buna görə də Qarabağda yaşayan erməni sakinlər Ermənistan və separatçılara qarşı öz iradələrini ortaya qoymalı, düzgün seçimlərini edərək Azərbaycan tərəfinin onlara verdiyi humanitar təkliflərdən yararlanmağa çalışmalıdırlar.

XİN-in ötən günkü bəyanatında da vurğulan ki, Azərbaycan özünlə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır.

Bəli, bölgədə şərtləri yalnız Azərbaycan dikte edir və necə ki gec deyil, Qarabağda yaşayan ermənilər də düzgün seçim etməlidirlər.

Realıq isə odur ki, Qarabağdakı sadə ermənilər onilliklər boyudur ki, se-

paratçıların əlində girov kimi yaşayırlar. Hazırda da Ermənistan və separatçılar Qarabağda yaşayan sadə erməni sakinlərdən öz ambisiyaları üçün istifadə edirlər.

Bu ilin aprel ayında Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirmişdi ki, Qarabağda yaşayan erməni əhəlisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır: "Sadəcə olaraq, bu zəliflər, bu yırtıcı heyvanlar, separatçılar qoyunlardır. Qoyunlardır ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar".

Bütün bunlar bir daha onu göstərir ki, nə separatçılardan, nə də Ermənistan rəhbərliyindən Qarabağda yaşayan ermənilərə nə indiyə qədər bir can yandırılıb, nə də bundan sonra belə olacağı gözlənilir.

Buna görə də Qarabağda yaşayan erməni sakinlər Ermənistan və separatçılara qarşı öz iradələrini ortaya qoymalı, düzgün seçimlərini edərək Azərbaycan tərəfinin onlara verdiyi humanitar təkliflərdən yararlanmağa çalışmalıdırlar.

XİN-in ötən günkü bəyanatında da vurğulan ki, Azərbaycan özünlə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır.

Bəli, bölgədə şərtləri yalnız Azərbaycan dikte edir və necə ki gec deyil, Qarabağda yaşayan sadə ermənilər də düzgün seçim etməlidirlər.

Realıq isə odur ki, Qarabağdakı sadə ermənilər onilliklər boyudur ki, se-

Alətə çevrilmiş Minsk qrupu tarixin arxivindədir

Azərbaycan 28 il fəaliyyətsiz qalan təsisatın bərpasına imkan verməyəcək

ATƏT-in keçmiş Minsk qrupu Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu hall edilməsi məqsədilə yaradılısa da, uzun illər ərzində turist səfərlərindən başqa istiqamət üzrə heç bir iş görmədi.

Ötən müddət ərzində Azərbaycan münafiqsinin sülh yolu ilə həllinə çalışsa da, mümkün olmadı. Çünki nə Ermənistan, nə də ATƏT-in Minsk qrupunun həmsədrləri bunda maraqlı deyildilər. Əksinə, bu təsisat torpaqlarımızın işğal altında qalması üçün Ermənistanı həvəsləndirərək daim təxribata əl atmasına imkan yaratdı. Elə həmsədrlər arasında bitərəf, ermənipərəst Fransanın yer alması, əslində, hər şeyi aydınlaşdıraraq ortaya qoydu.

Nəhayət, Ali Baş Komandan İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində torpaqlarımız siyasi və hərbi yolla işğaldan azad olundu. Bundan sonra Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupuna ehtiyac qalmadı.

Prezident İlham Əliyev Minsk qrupunun artıq keçmiş qaldığını çıxışlarında dəfələrlə bəyan edib.

Prezident Azərbaycanın işğala son qoyduğunu və ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin etdiyini vurğulayaraq demişdi: "Artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vaxtımızı, onlarla sağollaşmışıq".

Beləliklə, münaqişənin həllində heç bir rol oynamayan Minsk qrupunu zaman özü tarixdən silmişdir. Amma 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın da söyləri ilə

Minsk qrupunun yenidən dirçəldilməsinə cəhdlər müşahidə edilir. Bununla belə artıq həmsədrlər də anlayır ki, bu qrupu canlandırmaq mümkün deyil, münaqişə keçmişdə qalıb.

Azərbaycan daxili işlərini özü həll edir

Ayrı-ayrı vaxtlarda həm Rusiya, həm ABŞ ATƏT-in Minsk qrupunun artıq mövcud olmadığını, tarixə köçdüyünü qeyd ediblər. Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması söylərinə zərbə vurmaqla ABŞ başda olmaqla, Qərb dövlətlərini günahlandıraraq qeyd edib ki, ATƏT-in Minsk qrupu formatı amerikalı və fransalı həmsədrlərin 2022-ci ilin fevralında uydurma bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni dayandırmasından sonra tarixən yaddaşına köçüb.

Ondan daha öncə Rusiya XİN rəhbəri Sergey Lavrov da oxşar fikirlərə çıxış edərək bildirmişdi ki, ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina edərək ATƏT-in Minsk qrupunu ləğv ediblər.

Minsk qrupunun tarixi arxivinə gömrüldüyünü hom Qərb, həm də Rusiya anlasa da, yəndə də bu qrupun fəaliyyətinin bərpası üçün cəhdlər edilir. Digər maraqlarda Rusiya və Qərb dövlətlərinin fikirləri üst-üstə düşməyə də, məsələ Cə-

nubi Qafqaz, xüsusən Qarabağ mövzusu olduqca maraqlı yenedən toqquşur. Hər iki tərəf işğaldan azad olunmuş ərazilərdə separatizmin mövcudluğuna soy göstərir. Bunu adı və məna fərqli olan Rusiya sülhməramlılarının fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən, həmçinin Qərbin Ermənistanı silahlandırmasından, onları təxribata təhrik edən, dəstəkləyən mövqeyə sərəngilməsindən görmək mümkündür.

Amma onlar unutmamalıdırlar ki, Azərbaycan 30 illik işğala öz hərbi gücü ilə son qoyub. Beynəlxalq ədalət özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız parçası kimi yanaşdığı dörd qətnaməni Azərbaycan özü yerinə yetirib.

Yeni keçmiş münaqişənin həlli istiqamətində heç bir soy göstərməyən, əksinə, 44 günlük Vətən müharibəsindəki qələbimizdən sonra da məğlub Ermənistanı həvəsləndirərək təxribatlara sövəyən, erməniləri öz məqsədləri üçün alətə çevirən, iki ölkə arasında münasibətlərin normalaşdırılması və sülh sazişinin imzalanmasının təxirə salınması üçün cəhdlər göstərən adından asılı olmayaraq hər hansı qurumun və ya qrupun bərpası qəbul edilməz və mümkünsüzdür.

Azərbaycan onları tarixin dərinliklərində basdırıb. Bundan sonrakı mərhələdə də öz gücü, iradəsi, qətiyyəti sayəsində daxili işlərini özü həll edəcək.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Dəyişməyən erməni xisləti

Azərbaycanın təklifinin "ərazi iddiası" kimi qələmə verilməsi qəbul edilməzdir

Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında rahat yaşamaq üçün böyük fədakarlıqlar göstərmişdir. Müxtəlif zamanlarda, eləcə də təlatümlü XX əsrdə bir sıra məhrumiyətlərə üz oşub.

Həmin dövrlərdə etnik azərbaycanlılar Ermənistanın amansız vəhşiliklərinə, deportasiya və müxtəlif təqiblərdən məhrum qalıblar. Erməni millətçiliyi tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və təcavüzkarlıq siyasəti xalqımızın faciələrə dolu, necə ağır və məqsəqsiz mərhələlərdən keçdiyini sübut edir.

İndiki Ermənistan adlandırılan ərazidə vaxtilə öz dədə-baba torpaqlarında yaşayan qərbi azərbaycanlıların kütləvi qətlərə məruz qalması, öz el-obalarını dəridirən salınmaları kimi faktlar bütün dünyaya məlumdur.

Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə bildirdiyi kimi: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, o cümlədən bizim tariximiz təsdiqləyir".

Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi torpaqlarına qayıdacaqlar

Son günlər bir sıra Ermənistan rəsmiləri tərəfindən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışına dair səsləndirilən lüzumsuz bəyanatlar beynəlxalq ictimaiyyəti çaşdırır, onlar qərbi azərbaycanlıların guya deportasiyaya məruz qaldıqlarını, kompensasiya alaraq özəli torpaqlarını tərk etdiklərini deyirlər. Bu əzəm kimi, Qərbi Azərbaycan İcmasının Ermənistanla ünvanlanmış dialoq təklifini "ərazi iddiası" kimi qələmə verirlər.

Ermənistanın növbəti belə qərəzli və riyakar davranışının səbəbi, sözsüz ki, orada dorin kök salmış azərbaycanofobiyanın nəticəsidir. Ona görə də xatirələrində sağalmaz izlər buraxdıqları, doğma torpaqlarından amansızcasına qovduqları soydaşlarımızın öz yurdlarına qayıtmaq hüququnu qəbul edə bilmirlər. Onlar məcburi qoyulmaları həyatsızcasına "kənüllü" adlandırır, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışına dair dialoqlardan israrla imtina edirlər.

Lakin tarix boyu imperialist dairələrin təhriki və himayəsi ilə oturma-duran Ermənistanın və əsassız iddiaları bizi hüquqları pozulmuş qərbi azərbaycanlıları uzun illərdə ki, həsrətini çökdikləri tarixi torpaqlarımıza qaytarmaq hədəfimizdən yayınmada bilməz. "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əmi-

nəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdib orada yaşayacaqlar", - deyir Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə qətiyyətlə qeyd etdiyi bu fikirlər xalqımızda yüz minlərlə qərbi azərbaycanlıların bir gün mütləq doğma yurdlarında şad-xürrəm yaşayacaqlarına əminlik yaradır.

Anti-Azərbaycan kampaniyasına son qoyulmalıdır

Sivil normalara məhəl qoymayan erməni millətçiliyi azərbaycanlıları assimilyasiya və izolyasiyaya məruz qoyub, Qərbi Azərbaycanda tarixi-mədəni irsimizi məhv ediblər. Bununla belə erməni lobbisinin güclü işlədiyi bir sıra xarici güclər və beynəlxalq təşkilatlar erməni cinayətlərini pisləmiş, onların anti-Azərbaycan kampaniyalarını şürik olurlar. Ermənipərəst mövqeyindən ol çəkməyən bəzi qüvvələr azərbaycanlıları həmişə olduğu kimi, yəndə də layiq olduqları üstədən məhrum edirlər. Lakin Azərbaycan ümidini itirməyib: Qərbi Azərbaycan İcması və ölkəmizdə fəaliyyət göstərən digər vətəndaş cəmiyyəti təşkilatları bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Məktubda qeyd olunub ki, beynəlxalq ictimaiyyətin öz davranışını barədə götür-qoy etməsinin, selektiv yanaşmasını aradan qaldırmasının və etnik mənsəbiyyətindən, eləcə də dinindən asılı olmayaraq həqiqətən də ədalət və insan hüquqlarının müdafiəsinə qalxmasının vaxtı çoxdan gəlib çatıb. Yalnız bu halda biz ayrı-seçkiliyi rədd edən, həqiqi sülh və barışıqna qənaət ədalətli və hər kəsi ağışına alan dünyaya ümid edə bilərik.

Xalqımız yeni haqq mübarizəsinə qalxıb

Prezident İlham Əliyev tərəfindən irəli sürülən Qərbi Azərbaycana dinc yolla qayıdış konsepsiyası xalqımızı yeni haqq mübarizəsinə qalxmağa sövq edib. Yüz minlərlə keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura qayıdışına şahidlik edən xalqımız bu dəfə də yeni hədəflərə fokuslanıb - qərbi azərbaycanlıların zorla qovduqları özəli torpaqlarına qayıtmaları üçün səfərbər olub.

Əminəm ki, bu səfərbərlik və həmrəylik Qərbi Azərbaycandan olan soydaşlarımızın yaxın tarixdə ata-baba yurdlarına qovuşmalarını, öz şəhər və kəndlərində işləyib, ökib-becərərək, rahat yaşmalarını təmin edəcək.

Nəzrin QARDAŞXANOVA, "Azərbaycan"

Qərbi Azərbaycan İcması Avropa Şurasının Baş katibinin qərəzli bəyanatına cavab verdi

Avropa Şurasının baş katibi Mariya Peçinoviç Buricçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 28 iyul tarixli qərəzli bəyanatına cavab olaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasının Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirir. Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasının məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı cəfəngiyyətdir. Belə ki, Ermənistanın göstərdiyi ilə bir qrup separatçı cinayotkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan

məntəqələrə gedən yolları bağlayaraq, Ermənistanın nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Azərbaycanın Qarabağ bölgəsində 10 minlik hərbi kontingenti üçün hər vaxt təchizat yolu axtaran Ermənistan bu mənfur cəhdləri ilə Azərbaycanı şantaj etməyə, Azərbaycanın sözügedən ərazisi üzərində

suverenliyini zəiflətməyə və orada separatizm meyillərini gücləndirməyə çalışır.

Bu baxımdan, Ermənistanın "humanitar böhran" barədə saxta rəvayətlərinin Avropa Şurasının son bəyanatında öz əksini tapması təvəssüf doğurur.

Ermənistanın etnik təmizləməsinin əziyyəti çəkən yüz minlərlə azərbaycanlı özündə birləşdirən Qərbi Azərbaycan İcması 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistanın və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyon yaxın azərbaycanlıların cəhdlikləri iztirablara məhəl qoymayan Avropa Şurasının ikili

standartlarını və riyakarlığını soraq şəkildə qınayır. Xatırladaq ki, Ermənistan kütləvi qovulma və etnik təmizləmə qurbanı olan qərbi azərbaycanlıların hələ də öz ata-baba yurdlarına qayıtmaq hüququnu rədd edir.

"Özünü "insan haqlarının qoruyucusu" adlandıran Avropa Şurası Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış yüz minlərlə azərbaycanlının hüquqlarına biganəliyi fonunda, sözügedən saxta "humanitar böhran" dərhal diqqət yetirməsi onun qərəzliyyəti ortaya qoyur. Bu Şurasının Nizəmməsinə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya

İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir. Avropa Şurası qovulmuş azərbaycanlıların Ermənistanın evlərinə qayıtmaq hüquqlarını fəal şəkildə müdafiə etməli və onlara qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasına töhfəsini verməlidir. Biz Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, azərbaycanlılara qarşı nümayiş etdirdiyi qərəz və ayrı-seçkiliyi son qoymağa və ədalətli sadiqliyini qorumağa çağırırıq", - deyir Qərbi Azərbaycan İcmasının cavabında vurğulan.

İŞİMİZ, GÜZƏRANIMIZ

Sosial siyasətin ayrılmaz hissəsi



Əhalinin məşğulluğunun təmin edilməsi daim gündəmdədir

2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start verildəndən üzübbəri həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb. Buna ilk növbədə qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrdə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb.

Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tətbiq edilir, bu məqsədlə daxili ehtiyat mənbələrindən geniş istifadə olunur. Bir sözlə, Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsinə təşkil edir.

Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasına Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər də təsdiqləyir. Təkcə keçən il ölkədə 71,3 min yeni iş yeri yaradılıb. Onlar həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətə bərpə etmiş müəssisə və təşkilatlarda açılıb. İş

yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb.

İlkin məlumatlara əsasən, cari ilin ikinci yarısının başlanğıcında Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 224,3 min nəfər olub. Onlardan 4 milyon 934,5 min nəfəri məşğul əhaldirdi.

Bu il iyunun 1-i vəziyyətinə mütənasq çalışan işçilərin sayı 1 milyon 726,3 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 898,6 min, qeyri-dövlət sektorunda 827,7 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,7 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 694,6 min nəfər cəmləşib.

Ölkədə istifadəyə verilən, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən yeni müəssisələr məşğulluq məsələsinin həllinə töhfələrini verməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Nəticədə həm də emal müəssisələri çoxalır. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa tökmə verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır. Prezidentin tapşırığı ilə bu proqramların icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" iştirakçılara biznes mükafatlarının təqdim edilməsini nəzərdə tutan yeni layihəyə də start verilir. 2025-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində elektron müraciət formasını doldurmuş və qalib seçilmiş ümumilikdə 280 sahibkar biznes mükafatları ilə təmin ediləcək.

Layihə regionlar üzrə mərhələli şəkildə həyata keçiriləcək. Məşğulluqdan bəhs edərkən daha bir neçə faktı nəzərə çatdırmaq yerinə düşər. Belə ki, məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılmasına yönəldən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.

Bu ilin 6 ayında ölkəmdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18,5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb. Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-cü ilin yanvar-iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Flora SADIQLI,
"Azərbaycan"

Göyazən dağına gedən yol təmir edilir



Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tez-tez xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun əyani sübutudur.

Dövlət başçısının dövlət məmurlarına daim vətəndaşlarla tomasda olmaları, bütün kəndləri gözmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onların rahat edən problemlərə həssaslıqla yanaşmalarını barədə verdiyi tapşırıqlar Qazax rayonunda da uğurla icra olunur. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğuna diqqətlə yanaşılır. Rayon rəhbərliyinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırılan hər bir məsələyə həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. Elə bu günlərdə rayonun Alpout kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı sakinlərin qaldırdıqları daha bir məsələnin operativ həll edilməsi buna misal ola bilər. Belə ki, Göyazən dağına gedən 2,2 kilometr uzunluğunda avtomobil yolunun təmiri ilə bağlı sakinlərin etdikləri müraciət öz həllini tapmışdır. Artıq bir neçə gündür ki, sözügedən yolda cari təmir işlərinə başlanılmışdır.

Kənd sakinləri onlara göstərilən qayğıya və qaldırılan məsələnin operativ həll edilməsinə görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Naftalanda yeni turizm məkanları yaradılır

Azərbaycanda unikal sağlamlıq mərkəzi olan Naftalanda istər xarici, istərsə də yerli turistləri cəlb etmək üçün müxtəlif yeniliklər həyata keçirilir. Bu günlərdə şəhərdə daha bir yeniliyə imza atılmışdır. Belə ki, turistlərin asudə vaxtlarını səmərəli keçirmələri və ekoloji məhsullardan istifadə etmələri məqsədilə xüsusi istirahət məkanlarının yaradılmasına başlanılmışdır.

Bu məqsədlə BMT-nin İnkişaf Proqramı və Dövlət Turizm Agentliyi ilə birgə icra olunan "Azərbaycan Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində yaradılan 2 məkana ilkin mərhələdə müxtəlif növ avadanlıqlar götürülmüşdür. Naftalan Şəhər İcra Hakimiyyətinin rəhbərləri və Gəncə Regional Turizm İdarəsinin nümayəndələri yaradılan şəraitlə tanış olmaq üçün ərazidə olmuş, burada əkilmiş müxtəlif növ meyvə ağaclarına, bitkilərə, eləcə də an ailələrinə baxış keçirmişlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"



Qeyd edək ki, istirahətə gələn turistlər burada olan meyvələrdən, təbii hazırlanmış məhsullardan istifadə etməklə yanaşı, onlardan satın alıb özləri ilə aparmaq imkanı da əldə edəcəklər.

30 min tona yaxın ərzaqlıq buğda tədarük olunub

Azərbaycan Respublikası Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özlünlü təminatın səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi "Ərzaqlıq buğda ilə özlünlü təminatın səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli fərmanının icrası istiqamətində işlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, Fərmanın icrası ilə əlaqədar respublikanın 18 rayonunda 28 təsərrüfatla 22,4 min hektar pivotaltı sahədə ərzaqlıq buğda istehsalının həyata keçirilməsinə dair müqavilələr bağlanaraq ökinlər aparılıb. Şirkətlərdən daxil olmuş operativ məlumatlara əsasən, həmin sahələrin 22 min hektarında (98,1 faiz) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.

Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir. Bu gündəki tədarük məntəqələrinə 29,8 min ton ərzaqlıq buğda təhvil verilib ki, bunun da 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edir. Hazırda sahələrdən yığılmış ərzaqlıq buğdanın tədarükü ilə bağlı işlər davam etdirilir.

Qeyd edək ki, "Ərzaqlıq buğda ilə özlünlü təminatın səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özlünlü təminatın səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçıların fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti bu ilin 21 iyun tarixində "Ərzaqlıq buğdanın dövlət tədarükü qiymətinin müəyyən olunduğu barədə" sərəncam qəbul edib. Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 7 iyul tarixli 105 sayılı qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarükü qiyməti 2023-cü il üçün 450 manat müəyyən edilib.

"Ərzaqlıq buğda ilə özlünlü təminatın səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və on dayırmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödəniləcək.



Sənayenin qeyri-neft sektorunda inkişaf tempi yüksəkdir

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 6,5 faiz artmışdır.

Müəssisə edilən bu yüksək artım ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatların məntiqi nəticəsidir. Hesabat dövrünün statistik rəqəmlərinə diqqət yetirdikdə görürük ki, sənayenin qeyri-neft-qaz sektorunda ələ sahələr var ki, burada məhsul istehsalı faizlə deyil, dəfələrlə artıb. Məsələn, cari ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalında 3,3, ölçmə cihazlarının istehsalında isə 2 dəfə artım qeydə alınmışdır.

Ölkədə sahibkarlığın inkişafı sənayedə özəl sektorun payının artmasını təmin

edən əsas faktordur. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payının 85,5 faiz olması da bunun sayəsindədir. Söz düşmüşkən qeyd edək ki, 6 ay ərzində emal sənayesində 8 milyard 797 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilməmişdir. Övvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,5, qida məhsullarının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur. Bu dövr həmçinin üzüm şarabının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur. Bu dövr həmçinin üzüm şarabının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur. Bu dövr həmçinin üzüm şarabının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur. Bu dövr həmçinin üzüm şarabının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur.

edən əsas faktordur. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payının 85,5 faiz olması da bunun sayəsindədir. Söz düşmüşkən qeyd edək ki, 6 ay ərzində emal sənayesində 8 milyard 797 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilməmişdir. Övvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,5, qida məhsullarının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur. Bu dövr həmçinin üzüm şarabının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur. Bu dövr həmçinin üzüm şarabının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur.

edən əsas faktordur. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payının 85,5 faiz olması da bunun sayəsindədir. Söz düşmüşkən qeyd edək ki, 6 ay ərzində emal sənayesində 8 milyard 797 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilməmişdir. Övvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,5, qida məhsullarının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur. Bu dövr həmçinin üzüm şarabının istehsalında 11,9, bütün məhsullarının istehsalında 7 faiz artım müşahidə olunmuşdur.

Rüstəm KAMAL,
"Azərbaycan"

MİDA-nın satışa çıxardığı mənzillərin seçimində 10 mindən artıq vətəndaş iştirak edib

Güzaştli mənzil seçimindən narazı qalan vətəndaşların olması mümkündür. Bu sözləri jurnalistlərə müsahibəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Forman Qurbanlı deyib.

Onun sözlərinə görə, MİDA tərəfindən 1189 mənzil satışa çıxarılıb və 10 mindən artıq vətəndaş satışda iştirak edib. Bu da təqribən 8 mindən artıq vətəndaşın narazı qalması deməkdir. Vətəndaşların bəzi müəssisələrə müraciət etdikləri, onlara hansı sənayedə hansı mərhələdə olduqları və nəyə görə mənzil seçmə bilmədikləri barədə məlumat veriblər: "Avqustun 3-də saat 11-də mənzillərin gözləmə qaydasında seçimi başlayır. Yeni bu gün seçilən mənzillər avqustun 3-də gözləmə qaydasında növbəli olaraq 2 vətəndaş tərəfindən seçilə bilər. Bu gün mənzil seçən şəxslər hər hansı bir səbəbdən mənzil əldə edə bilməzsələr, onu gözləmə qaydasında seçmiş birinci şəxsə, o da əldə edə bilməzsə, gözləmə qaydasında seçmiş ikinci şəxsə təklif olunacaq. Vətəndaşlara tövsiyə edirik ki, əgər bu gün mənzil seçmə bilməzsələr, gözləmə qaydasında mənzil seçsənlər ki, hər hansı səbəbdən əldə edə bilmədikləri mənzillərə sahib ola bilsənlər", - deyər F.Qurbanlı vurğulayıb.

Bərdədə taxıl biçini başa çatıb

Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 17 min 482 hektar taxıl sahəsində 78 min 309 ton məhsul əldə edilib.

Məhsulun 60 min 424 tonu buğda, 17 min 885 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 45,8 sentner, arpa sahələrində isə 41,7 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

Qeyd edək ki, 2023-cü ilin məhsulu üçün Bərdədə 17 min 482 hektar sahədə taxıl becərilib. Onun 13 min 193 hektarı buğda, 4289 hektarı isə arpa ökinləridir.

Qəbələ taxılçıları indiyədək 43 min tona yaxın məhsul toplayıblar

Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 15 min 465 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. İndiyədək 4 min 185 hektar arpa, 10 min 710 hektar buğda olmaqla, 14 min 895 hektar hektarın məhsulu biçilib, 42 min 877 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 28,8 sentner təşkil edir.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib. Bildirilib ki, tədarük olunan taxılın 11 min 718 tonu arpa, 31 min 159 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 28 sentner, buğda sahələrindən isə 29 sentner məhsul götürülüb. Arpa sahələrində biçin artıq başa çatıb. Hələlik biçilmiş 600 hektaradək buğda sahəsi qalıb. Hava şəraiti ölvərşli keçərsə, biçin kampaniyası yaxın 3-4 gün ərzində başa çatdırılacaq.

Azərbaycan-Mərakeş əməkdaşlığı qarşılıqlı etimada əsaslanır

Mərakeş haqqında söhbət düşəndə ilk növbədə gözlərimiz önündə füsunkar, təkrarlanmaz təbii gözəlliklərə malik, səmimi və qonaqpərvər insanların yaşadığı bir diyar canlanır. Təsəffüf deyil ki, bu ölkəni Afrikanın qapısı, Avropa-yə gedən körpü də adlandırılır. Son illər Mərakeş Kralı VI Məhəmmədin daxili və xarici siyasət sahəsində ardıcıl həyata keçirdiyi məqsədyönlü siyasət və iqtisadi islahatlar sayəsində Mərakeş Krallığı beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur.

Onun xarici siyasət sahəsindəki təşəbbüsləri arasında Cənub-Cənub əməkdaşlığı, homroylik və qarşılıqlı dəstəyə əsaslanan Afrikanın inkişafı üçün baxış və strategiyası xüsusi əhəmiyyət kəsb edir.

Bu ölkənin iqtisadiyyatı son onillik ərzində durmadan inkişaf edir. Mərakeş yaxşı inkişaf etmiş sənaye sahələrinə malik olan aqrar ölkədir. O, son illər qitənin ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. 2022-ci ildə ümummilli məhsul 112 milyard dollardan çox olmuşdur. Əhəlinin adambaşına düşən gəliri 3.600 dollara yaxın olmuşdur. Maraqlı cəhətlərdən biri budur ki, son onillik ərzində ümummilli məhsulun orta illik artımı 5,5 faiz təşkil etmişdir. Onun böyük hisssəsi xidmət sahəsində formalaşır. Gəlirin 52 faizə yaxını xidmət sahəsinin, 33 faizə yaxını sənayenin, 15 faizə yaxını isə kənd təsərrüfatının payına düşür.

Müasir Mərakeş sənayesinin başlıca sahəsi dağ-mədən strukturlarıdır. Bu fəaliyyət sahəsində 1,5 milyona yaxın adam məşğul olur. Faydalı qazıntı yataqlarının istismarı və ixracı valyuta gəlirlərinin artmasına müsbət təsir göstərir. Bu yataqlardan əsas fosforitlər çıxarılır. Minerallar arasında fosfat və fosforitlərin, neft məhsullarının, dəniz məhsullarının emalına yönəlməmiş kimya sənayesi tədricən inkişaf edir. Tikinti materiallarının istehsalı sahəsində də uğurlar əldə edilmişdir.


Son zamanlar Mərakeş öz toxuculuq sənayesinin rəqabət qabiliyyətini artırır. Toxuculuq sənayesinə əhəmiyyətli investisiyalar qoyulur. Bunun sayəsində ölkə yeni beynəlxalq səviyyəyə qalxmağa və üç minə yaxın mərkəzini işlə təmin etməyə nail olub.

Hazırda yerli əhəlinin təxminən 44 faizi kənd təsərrüfatı sahələrində çalışır. Burada hər il dənli bitkilər, xüsusilə paxlalı bitkilər, şəkər çuğunduru becərilir. Ümumilikdə hər il 6 milyon tonadək kartof, pomidor və buğda yetişdirilir ki, bunlar da əsasən daxili tələbatı ödəmək üçün nəzərdə tutulur. Mərakeşin sahil suları balıq və dəniz məhsulları ilə çox zəngindir və ovlanan balığın 70 faizini sardına növü təşkil edir.

Son zamanlar ölkədə turizm sektoru inkişaf edir ki, bu da hər il ən azı 9,5 milyard dollar gəlir gətirir. Keçən ildən bəri krallığa 17 milyondan çox turist gəlib. Hökumət müxtəlif turizm proqramları hazırlamağa çalışır ki, onların icrasını layihəsi mütləq iş yerlərinin açılmasını nəzərdə tutur.

Xarici ticarət yaxşı inkişaf nöqtələri göstərir. Keçən il ixrac təxminən 17 milyard dollar təşkil etmişdir. Əsas ixrac olunan məhsullar arasında ilk yerləri toxuculuq məhsulları, balıq və fosfat saxurları tutmuşdur.

Mərakeşin xarici siyasət istiqamətlərindən birini müsəlman ölkələri, o cümlədən Azərbaycanla yüksək münasibətlərə nail olmaq təşkil edir. Xüsusi vurğulamaq lazımdır ki, iki ölkə xalqlarının məhriban dostluq münasibətlərinin bünövrəsində ortaq dini və mədəni dəyərlər dayanır. Bu münasibətlər



inkişaf edərək hazırda yüksək mərhələyə qədəm qoymuşdur. 1991-ci il dekabrın 30-da Mərakeş Krallığı Azərbaycan Respublikasının dövlət müstəqilliyini birincilər sırasında tanımışdır. 1992-ci il avqustun 28-də isə Azərbaycan ilə Mərakeş arasında diplomatik əlaqələr qurulmuşdur.

Bu dövrdən başlayaraq iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələr inkişaf etməyə başlamışdır. 1994-cü ilin dekabrında Kasablankada keçirilmiş İslam Konfransı Təşkilatına (hazırda İslam Əməkdaşlıq Təşkilatı) üzv ölkələrin dövlət və hökumət başçılarından VII konfransında iştirak etmək məqsədilə Ulu Öndər Heydər Əliyev Mərakeşə səfər etmişdi. Səfər çərçivəsində mərhum Kral II Həsən ilə keçirilən görüşdə Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlığının təməli qoyulmuşdur. Hazırda bu dostluq münasibətləri Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirilir.

2006-cı ildə Azərbaycanın Rabatda, 2009-cu ildə isə Mərakeşin Bakıda səfirliklərinin açılması və ikitərəfli əlaqələrin hazırkı səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş Kralı VI Məhəmməd arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında onlarca saziş, protokoll və digər sənədlər imzalanmışdır ki, bunlar da qarşılıqlı münasibətlər üçün etibarlı hüquqi baza yaratmışdır.

İki ölkənin beynəlxalq təsisatları, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı da xarici siyasət mövqələrinin yaxınlaşmasına müsbət təsir göstərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində Mərakeş fəal iştirak edir.

Mərakeşin Azərbaycandakı səfiri, xalqımıza və dövlətimizə böyük rəğbət və hörmət bəsləyən Adil Embaş ötən il Bakıda keçirilmiş Afrika Gününə həsr olunan "Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu" adlı konfransda çıxış edərək Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirmişdi.

Hər iki dövlətin rəhbərləri, hökumət üzvləri istənilən zirvə toplantısının kürsüsündən istifadə edərək bir-birinin ərazi bütövlüyünü müdafiə etmiş, digər siyasi problemlərlə bağlı məsləhətləşmələr və müzakirələr aparmışlar. Buna misal olaraq 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-nin Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və Mərakeşli mühacirlər naziri Nasser Bourita ilə görüşünü qeyd etmək olar.

Keçən ilin dekabrında Rabat şəhərində Azərbaycan ilə Mərakeş Krallığı arasında siyasi məsləhətləşmələr keçirildi. Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT və

Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Qarşılıqlı siyasi əlaqələrin inkişafında iki ölkə parlamentləri arasında münasibətlər mühüm rol oynayır. Təsəffüf deyil ki, hər iki ölkənin parlamentində yaradılmış işçi qrupları səmərəli fəaliyyət göstərirlər. Azərbaycan Respublikası parlamentinin Sədri Sahibə Qafarova bu il mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak üçün Azərbaycanca səfərdə olan Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşmüş və faydalı müzakirələr aparmışdır.

Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasının iclaslarının müntəzəm olaraq keçirilməsi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına əsaslı tökən verir. Qeyd etmək lazımdır ki, Mərakeş daxili bazarı ilə yanaşı, Azərbaycan sahibkarlarının digər Afrika ölkələrinə çıxışı üçün onunla təhlükəsiz tranzit ölkə kimi əməkdaşlıq edilə bilər. Bu yol Azərbaycan məhsullarının Afrika ölkələrinə tədarüki üçün etibarlı və güvənli marşrutlardan biri kimi nəzərdə tutulur.

Son zamanlar Azərbaycan-Mərakeş iqtisadi forumlarının keçirilməsi müntəzəm xarakter almış və bu da qarşılıqlı iqtisadi münasibətlərin əlavə imkanlarının üzə çıxarılmasında mühüm rol oynamışdır.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyəti böyükdür. 2023-cü ilin iyun ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Mərakeşdə səfərdə oldu. Aparılan danışıqlarda iki ölkə arasında teatr, musiqi, opera, balet və kino sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı.

Son zamanlar hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi adət halını almışdır. Mərakeşin Rabat, Meknes, Fəs və Kasablanka şəhərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi buna əyani misaldır.

2022-ci ilin dekabrında Beynəlxalq Muğam Mərkəzində Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində 6-18 yaşlı azərbaycanlı rəssamlar üçün "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Rəsm müsabiqəsində Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənçə rəssam iştirak etdi. Üç kateqoriyada keçirilən müsabiqədə 9 nəfər qalib adına layiq görüldü.

Göründüyü kimi, Azərbaycan və Mərakeş xalqları arasında həyatın müxtəlif sahələrində əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə və onun xalqını eyni amal birləşdirir - Cənubi Qafqazda və Şimal-Qərbi Afrikada sülh və əmin-amanlığın, qarşılıqlı faydaya əsaslanan dinc əməkdaşlığın təmin edilməsi. Bunun üçün hər iki dövlətdə siyasi iradə və qətiyyət yerli səviyyədədir.

Atamoglan MƏMMƏDLİ,
BDU-nun dosenti

Dünya olduğu kimi

Beyin implantlarının fəsadları

BMT insan beyninə quraşdırılması üçün nəzərdə tutulmuş süni zəka əsaslı implantlarının orqanizmə zərər yetirəcəyindən narahatdır. Qurum ekspertlərinin fikrincə, bu cür texnologiyaya insan fikirlərini və beyin mexanizmlərini manipulyasiya edərək onların psixoloji konfidensiallıqlarını poza bilər.

UNESKO-nun sosial və humanitar elmlər üzrə icraçı direktorunun köməkçisi Gabriela Ramonun sözlərinə görə, bu cür texnologiyaya uzunmüddətli perspektivlərə və potensial zərərli imkanlara sahibdir: "Biz elə bir dünyaya



aparan yoldayıq ki, həmin dünyada alqoritmlər insanın psixoloji proseslərini dəyişdirə bilər və insanların qərarları, məqsədləri, emosiyalarının əsaslarını təşkil


edən beyin mexanizmlərini birləşdirən manipulyasiya etmək imkanlarına sahibdirlər".

BMT-nin icraçı direktoru Antonio Quterres isə hesab edir

ki, süni zəka texnologiyası sürətlə inkişaf edir və o, insan həyatında müsbət hallara yol açmağa bilər. Lakin bununla yanaşı, onun praktik tətbiqi mənfi əziyyətlərə də gətirib çıxara bilər. Bu məsələdə Hannah Qalvin adlı qadının başına gələnlər misal göstərilir. Epilepsiyadan əziyyət çəkən H.Qalvinin beyninə neyrotexnoloji çip yerləşdirilib. Sözügedən çip qadında epilepsiya tutmalarının təyin edilməsi və qadına nə zaman uzanmaq lazım olduğunu çatdırmaq üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, nəticə etibarilə neyrotexnoloji pasientin vəziyyətini daha da pisləşdirir.

Kainatımızın yaşının 26,7 milyard il olması ehtimal edilir

Kanadalı alimlər tərəfindən aparılan yeni tədqiqata görə, kainatın yaşı əslində 26,7 milyard il ola bilər. Bu isə "Lambda-CDM" modelinə əsaslanan 13,7 milyard il yaş göstəricisinə şübhə altına atılır.



"Lambda-CDM" kainatın ilkin mərhələlərdən bu günə kimi olan təkamülünü təsvir edir. Uzun illər mütəxəssislər kainatın yaşını çox uzaq məsafədə yerləşən qalaktikalardan gələn işıq qırmızıya sürüşmə hadisəsi əsasında təyin ediblər. 2021-ci ildə isə bu model əsasında kainatın yaşı 13,797 milyard il təyin edilmişdi.

Alimlər kainatın yaşından daha çox yaşa sahib ulduzların mövcudluqlarından heyretə gəliblər. Buna misal olaraq, yerdən təqribi olaraq 190 işıq ili uzaqlığında yerləşən "HD 140283" adlı ulduzu göstərmək olar. Onun yaşının 16 milyard il olması təxmin edilir.

"Amazon"un təxirə salınan layihəsi



"Amazon"un peyk interneti layihəsi olan "Project Kuiper" in reallaşdırılmasında bəzi problemlər yaranıb. Şirkət sentyabr qədər Yer kürəsinin orbitinə iki peyk prototipini göndərməyi planlaşdırırdı.

Lakin missiya təxirə salınıb. Səbəb isə peyklərin göndərilməsi üçün nəzərdə tutulmuş "Vulcan Centaur" raketinin hələ hazır olmamasıdır. Raketin hazırlanması "United Launch Alliance" (ULA) şirkəti peyklərin kosmosa göndərilməsi missiyasını bu ilin sonuna kimi təxirə salmalı olub.

Onu da bildirdik ki, "Amazon" Yer kürəsinin orbitində 3000 ədəd peyk yerləşdirilməsi icazəsinə sahibdir. ABŞ Federal Rabitə Komissiyasından əldə edilmiş lisenziyaya əsasən, "Project Kuiper" peyklərinin yarısı 30 iyul 2026-cı il tarixinə kimi işə düşməlidir. Bunun baş tutmayacağı təqdirdə komissiya öz lisenziyasını geri götürə bilər.

Onu da bildirdik ki, "Amazon" Yer kürəsinin orbitində 3000 ədəd peyk yerləşdirilməsi icazəsinə sahibdir. ABŞ Federal Rabitə Komissiyasından əldə edilmiş lisenziyaya əsasən, "Project Kuiper" peyklərinin yarısı 30 iyul 2026-cı il tarixinə kimi işə düşməlidir. Bunun baş tutmayacağı təqdirdə komissiya öz lisenziyasını geri götürə bilər.

Lakin missiya təxirə salınıb. Səbəb isə peyklərin göndərilməsi üçün nəzərdə tutulmuş "Vulcan Centaur" raketinin hələ hazır olmamasıdır. Raketin hazırlanması "United Launch Alliance" (ULA) şirkəti peyklərin kosmosa göndərilməsi missiyasını bu ilin sonuna kimi təxirə salmalı olub.

Onu da bildirdik ki, "Amazon" Yer kürəsinin orbitində 3000 ədəd peyk yerləşdirilməsi icazəsinə sahibdir. ABŞ Federal Rabitə Komissiyasından əldə edilmiş lisenziyaya əsasən, "Project Kuiper" peyklərinin yarısı 30 iyul 2026-cı il tarixinə kimi işə düşməlidir. Bunun baş tutmayacağı təqdirdə komissiya öz lisenziyasını geri götürə bilər.

Alimlərin əsas tapıntılarından biri "Tərəzi" adlı gümüş

Çin 6 ayda 3,78 milyon elektromobil istehsal edib

Dünyanın ən böyük avtomobil bazarı hesab olunan Çinin Çançun şəhərində XX beynəlxalq avtomobil sərgisi keçirilib. Sərgidə yerli və xarici 125 avtomobil istehsalçısının 1300-dən çox texnikası nümayiş olunub.

Sərgi Çində ilk avtomobil istehsalı müəssisəsinin (FAW) yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Çinin avtomobil sənayesi başlanğıcını 1953-cü ildə məhz Çançun şəhərindən götürüb. Həmin əsas qoyulan zavodda hazırlanan "Jiefang" yük maşını Çin istehsalı olan ilk avtomobil kimi tarixə düşüb. Çin ardıcıl olaraq 14 ildir ki, Çin avtomobil istehsalı və satışı üzrə dünya lideridir.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, 2023-cü ilin birinci yarısında Çində 13,25 milyon avtomobil istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. Yerli avtomobillər ölkədaxili satışın 53 faizini təşkil edib. Çin "yaşıl enerji" avtomobillərinin istehsalı və



satışına görə də dünya lideridir. Artıq 8 ildir ki, Çin bu qabaqcıllığı özündə saxlayır. Cari ilin yanvar-iyun aylarında Çində 3,78 milyon elektromobil istehsal edilib, 3,75 milyon ədəd satılıb.

Dünyanın aparıcı avtomobil istehsalçıları Çin bazarında böyük paya sahib olmaq üçün bir-biri ilə yarışa girirlər. Məsələn, "BMW" ilin birinci yarısında özünün ən böyük bazarı olan Çindəki satışlarını 3,7 faiz artırmağa nail olub. "General Motors"un məşhur "Cadillac" modelinin satışı isə ötən rüb 51 faiz artıb.

Dubayda maraq doğuran göydələnlər tikiləcək

"Avatar" filmindəki həyat ağacından ilhamlanaraq Dubayda "Eywa" adlı yeni yaşayış kompleksini tikiləcək. Göydələnlər Dubay sahilinin sahilində tikiləcək. Layihənin ən diqqətçəkən cəhəti onun təkcə müqəddəs banyan ağacından deyil, həm də Çinin Hunan əyalətindəki Zhangjiajie Milli Meşə Parkında yerləşən

şon simvolik Avatar Hallelujah dağından ilhamlanmışdır.

"Eywa" kompleksi kitabxana və şəxsi şəhərlər kimi dizayn elementlərinə sahib olacaq. 150 kvadratmetr sahəni əhatə edən göydələnlər restoran və mağazalar fəaliyyət göstərəcək. Onun 2026-cı ildə açılacağı bildirilir.

Ən böyük aysberqin hərəkət sürəti artıb

Dünyanın ən böyük aysberqi olan "A23a" Antarktida buzlağından ayrıldıqdan 30 il sonra aktiv hərəkət etməyə başlayıb. Arktika və Antarktida Tədqiqat İnstitutunun məlumatına görə, hazırda o, ayda 150 kilometrə qədər sürətlə hərəkət edir.



Aysberqin ümumi sahəsi təxminən 4170 kvadrat kilometrdir. O, 1986-cı ildə Antarktidadakı Filçner buzlağından digər iki növbə aysberqlə birlikdə parçalanaraq ayrılıb.

Hazırda "A23a" Antarktida sahilləri boyunca Ueddel dənizində hərəkət edir. Mütəxəssislərin fikrincə, aysberqin gələcəyi bir sıra amillərdən asılıdır: təsiri, sualtı relyefin çuxurları və meteoroloji vəziyyətlərdən asılıdır.

Aysberq şimala - balıqçı gəmisini marşrutlarına və ya gəmi yollarına təfərrüatlı tədqiqatçıların diqqətində olacağı düşünülür.

Ən qədim sikkə tapılıb



sikkələrdir. Onlar 300 ildən çox müddətə - knyaz Dmitri Donskoyun dövründən İmperator I Pyotr-un dövrünə qədər zərb edilmişdir. Mütəxəssislər bil

dirirlər ki, "Tərəzi" bu günə qədər tapılan ən qədim sikkədir. Onun çəkisi 0,46 qramdır.

Arxeoloqlar burada İmperator Anna İoannovna və Yelizaveta Petrovnanın hakimiyyəti dövrünə aid mis sikkələr də tapıblar. Bundan əlavə, imperator II Nikolayın tacqoyma mərasimi üçün kəsilmiş sikkə və 1917-ci ildə buraxılmış 10 pfeniq dərəcəyə qədər zərb edilmişdir.

Arxeoloqlar Belqorodun mərkəzində aparılan qazıntıların zamanı XVII-XX əsrdə qədim sikkələr tapılıb. Qədim əşyalar arasında Romanovlar sülaləsində olan ilk rus hökmdarı Çar Mixail Romanovun dövrünə aid nadir nümunə aşkar edilmişdir.

Alimlərin əsas tapıntılarından biri "Tərəzi" adlı gümüş

Yaponiyada delfinlər insanlara hücum edir



delfinlərə yaxınlaşmağın və onlara toxunmağın təhlükəli olduğunu barədə xəbərdarlıq lövhələri quraşdırılıb.

Mütəxəssislər delfinlərin insanların onlara yaxın məsafədə üzən zaman çox əsəbi olduqlarını bildirirlər. Qeyd ediblər ki, bu, heyvanların adı davra-

nışını pozur. Alimlər onu da qeyd edirlər ki, delfinlər insanlarla yanaşı, dəniz canlılarına da hücum edir, lakin onları dərhal öldürmür. Onlar bunun qida uğrunda rəqabətə bağlı ola biləcəyini düşünür.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib



Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti MəhİR Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.

Övvəlcə səhnəyə şahmat xanaları gətirilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasın-

da maraqlı səhnəvi təqdim olunub. Ardınca Dövlət himni səsləndirilib.

Bundan sonra Azərbaycan da şahmatın inkişafı və təbliğindən bəhs edən videoçarx nümayiş olunub.

Açılış mərasimində çıxış edən Fərid Qayıbov 10-cu Dünya Kubokunun Bakıda təşkilinin təsadüfi olmadığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan olduğunu diqqətə çatdırıb. Nazir şahmatın inkişafında dövlətin qayğısını xüsusi vurğulayıb. F.Qayıbov

sonda iştirakçılara uğurlar arzulayaraq onların Bakıda səmərəli vaxt keçirəcəklərinə inamını ifadə edib.

Daha sonra FIDE-nin vitse-prezidenti MəhİR Məmmədova söz verilib. Federasiya prezidenti Azərbaycanın ölkəyə şahmatın inkişafına diqqətini göstərərək, Azərbaycan qrosmeysterlərinin beynəlxalq yarışlardakı uğurlarından söz açan M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirdi. O, Bakıdakı yarışın ədalətli və bəzişmə mübarizə ilə yadda qalacağını əlavə edib.

M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.

FIDE prezidenti isə öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib. Yaradılan şəraitdən razılıq edən rusiyalı funksioner iştirakçılara uğurlar arzulayıb. Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.

Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.

Cüdoçularımızın parlaq çıxışı

Azərbaycan komandası Avropa Yeniyyətləri XVII Olimpiya Festivalını 10 medalla başa vurub



Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Yeniyyətləri XVII Olimpiya Festivalına yekun vurulub. Yarışların sonuncu günündə cüdoçularımız qarışıq komanda yarışlarında mübarizə aparıblar. 22 ölkənin mübarizəyə qoşulduğu komanda yarışlarında Azərbaycan 10 idmançı ilə təmsil olunub.

İlk mərhələdən azad olan komandamız 1/8 finalda Xorvatiya üz-

məsinə qalib gəlib - 4:2. Növbəti mərhələdə Ukraynadan güclü olan (4:3) cüdoçularımız yarımfinalda Gürcüstana eyni hesabla qalib gəlib. Komandamız finalda Türkiyə üz-

məsinə qalib gəlib. Komandamız finalda Türkiyə üz-

məsinə qalib gəlib. Komandamız finalda Türkiyə üz-

məsinə qalib gəlib. Komandamız finalda Türkiyə üz-

Azərbaycan XXXI Yay Universiadasında ilk medalını qazanıb



Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb. AZƏRTAC xəbər verir ki, cüdoçumuz Leyla Əliyeva (48 kq) bürünc mükafata sahib olub.

Çendu Pekin və Şencendən sonra Çində yay universiadasının təşkil olunduğu üçüncü şəhərdir. Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilən XXXI Yay Universiadasının vaxtı pandemiya səbəbindən "Tokio-2020" Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar 2022-ci ilin iyununa təxirə salınıb. Amma ötən ilin mayında FISU "Çendu-2021" universiadasını daha bir il təxirə salmaq barədə qərar qəbul edib.

Azərbaycan "Çendu-2021" Universiadasında 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 88 atlet 16 idman növündə təmsil edəcək. Ölkəmiz universiadalarda tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunur.

Rizvan CƏFƏROV, "Azərbaycan"

Meşəli soyqırımını hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlət məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaqla qeyd olunan tarixdə 1955-ci il təvəllüdü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmuş həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçatryan Vaqif Çerkezovici erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milliyətçi qrup kimi bütövlükdə

məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kənddə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlı isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.

Bundan başqa, Xaçatryan Vaqif Çerkezovici qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayət hərəkətlərini davam etdirərək dövlət və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı sübuhlər yarandıqdan Xaçatryan Vaqif Çerkezovici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhaliyə deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində 2023-cü il iyunun 29-da Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Vaqif Xaçatryanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXX-nin nümayəndələrinin ona baş çəkəsinə şəraitin yaradılması təmin ediləcək.

Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyəti cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatçıyı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iyulun 29-da axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında musiqisevərlər qarşısında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Solistlər Atəş Qarayev (tenor), MəhİR Tağızadə (bariton), Osman Mustafazadə (skripka), Humay Hacızadə (violonçel), Ərəl Rzayev (violonçel), Normina İsmayılova (piano), Əli Günəşov (faqot), Əhməd Əhmədov (klarnet), Rebekka Maqomedova (piano), Əzizə Abdullayeva (piano) və Ləman Seyidovanın (piano) çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə M.Qlinkanın "Patetik trio", F.Listin "2 nömrəli konsert etüdü", Q.Donizettinin "Luçia di Lammermur" operasından Edqarın ariyası, P.I.Çaykovskinin "Yev-



geni Onegin" operasından Lenskinin ariyası, C.Puççininin "Canni Skiki" operasından Canni Skikin ariyası, V.A.Motsartın "Hamı belə edir" operasından Qulyelmonun ariyası və digər bəstəkarların əsərləri səsləndirilib. Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da açıq hava konsert səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunacaq.

Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Azərbaycanda iyulun 30-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, aralıq yağışların, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Aralıq güclənən şimal-qərb küləyi ösəcək, gündüz mülayim



şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 26-31° isti olacağı ehtimal edilir.

İyulun 30-da mülayim şimal-qərb küləyi ösəcək, gecə və səhər aralıq güclənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirsəği, Nardaran, Bilgoh, Zugulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı proqnozlaşdırılır.

Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğaların artacağı gözlənilir. Bununla əlaqədar əhaliyə çimərliklərdə ehtiyatlı olmağı tövsiyə edilir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbajian-news.az

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5220 Sifariş 1849

Qiyəti 40 qəpik

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	İnformasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib	- 539-43-23,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Məsəl katib müavinləri	- 539-44-91,	Kompüter mərkəzi	- 538-20-87,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Mühasibatlıq	- 539-59-33
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-55-55,		

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az

